

Həm "Cənub qaz dəhlizi"nin, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdşalarımız üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünkü bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilməlidir.

İlham ƏLİYEV

# Azərbaycanın Fars körfəzinə çixışı təmin olunacaq



Azərbaycan qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib. Zəngin təbii ehtiyatlarımız respublikamızın daha da qüdrətlənməsi və əhalinin yüksək rifahının təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Respublikamızın və tərəfdəş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının genişlənməsini bariz nümunəsidir.

Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolü malikdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işe düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması ölkəmizin mövcud iqtisadi potensialını daha da artırır. Enerji strategiyasının uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Tərəfdəş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatlarını ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Uğurla həyata keçirilən enerji siy-

səti ölkəmiz, xalqımız və bütün region üçün böyük faydalara verir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.

Xəzərin zəngin karbonhidrogen ehtiyatlarının daha böyük həcmində dünya bazalarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsini birinci mərhəlesi çərçivəsində 2006-cı ildən Gürcüstən və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənil-

məsinin ikinci mərhəlesi, "Cənub qaz dəhlizi" layihəsi dönyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslerdən hesab olunur.

2011-ci ildə Azərbaycan ile Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strateyiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiye ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmiştir. "Cənub qaz dəhlizi"nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməye başlanılmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barede əldə olunan razılıq isə "Cənub qaz dəhlizi"nin üçüncü mərhəlesi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanistan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanistan və Albaniya ərazilərindən Adriatik dənizinin altın-

dan keçməkla İtaliyanın cənub sahilərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP geləcəkdə Xəzər hözəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ildək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. "Cənub qaz dəhlizi" ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdəsha çevrilməklə artıq enerji təchizatı marşrutlarını şaxələndirməye nail olub.

Bakıda "Cənub qaz dəhlizi" Məşvəret Şurası çərçivəsində nazirlərin iki görüşü keçirilmiş və bu layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdir. "Cənub qaz dəhlizi" Məşvəret Şurasının işində dönyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə

bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığı, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını gösterdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni menbenin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. Bakıda "Cənub qaz dəhlizi" Məşvəret Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Birgə Bəyan-namə imzalanıb.

Enerji resursları, şaxələndirmə hər bir ökənin sənaye və iqtisadi inkişafında əsas amillərdəndir. "Şimal-Cənub" nəqliyyat dəhlizi də strateji əhəmiyyət daşıyan transmilli layihədir və gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklerin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. İmisi-Parsabad nəqliyyat xəttinin birləşməsi regional əməkdaşlıqla çox müsbət təsir göstərəcək. "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması üçün ilk addım Astara-Astara dəmir yoluğun birləşdirilməsidir. Digər bir tərəfdən, Astara-Rəşt dəmir yolu xəttinin bir-birinə bağlanması da böyük imkanlar açacaq. Sərmayə qoyuluşunun 50 faizi İran, 50 faizi isə Azərbaycan tərəfindən təmin ediləcək. Dəmir yolu xəttinin istifadəyə verilməsi neticəsində Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Bununla da Qafqaz ölkəlerinin, Rusyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə çıxışı təmin edilecek ki, bu da region ölkələrə böyük iqtisadi dividendlər getirəcək.

Prezident İlham Əliyev cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib:

# Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq

## Əvvəli 1-ci səh.

“2016-cı ilin birinci yarısında doğrudan da böyük işlər görülüb. Biz bu işlərin nəticələrini gələcək illərdə görəcəyik. Bununla bərabər, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan iki istiqamət üzrə də yaxşı nəticələr var. Həm “Cənub qaz dəhlizi”nin, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdaşlarımıza üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünkü bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür. Həm iman, həm də “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri inşa edilir. İndi bütün tərəfdaş ölkələrlə və potensial tərəfdaş ölkələrlə

ciddi danışqlar aparılır. Biz çalışmalıyıq ki, yükleri səfərbər edək və Azərbaycan ərazisindən keçən yük daşımalarının sayı artsın. Bu da ölkəmizin həm siyasi maraqlarına cavab verəcək, həm də ki, böyük mənfəət gəti-rəcəkdir”.

Prezident İlham Əliyevin inamlı davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız enerji müstəqilliyini tam təmin edib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən uğurlu siyaset davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən daha güclü dövlətə çevrilməsini təmin edəcək.

**Elnur HACALIYEV,  
“Azərbaycan”**